

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

№ 93 (1941) 17 may 2019-cu il



## İranda Azərbaycan türklərinin milli-azadlıq hərəkatı tarixinin (1941-1946-ci illər) tarixşünaslığı

(əvvəli ötən sayımızda)

Müəlliflər Güney Azərbaycanda milli-azadlıq hərəkatını İranda milli-azadlıq hərəkatı kimi göstərmış və bu hərəkatın səbəblərini "Sovet İttifaqının Böyük Vətən müharibəsi cəbhələrində əldə etdiyi tarixi qələbelərlə və faşizmin darmadağın edilməsi nəticəsində Avropada xalq demokratik dövlətlərinin yaranması ilə, Uzaq Şərqdə və Cənub-Şərqi Asiyada imperializmə qarşı milli-azadlıq hərəkatının yeni yüksəlişi" ilə əlaqələndirmişdilər.

Bununla belə, əsərdə 1945-ci ilin sonunda Güney Azərbaycanda yaranmış milli hökumətlər İran daxilində muxtarıyyət haqqında xalqın iradəsini həyata keçirdiyi və ölkədə demokratik qüvvələrin rəğbətini qazandığı göstərilmişdi. Əsərdə İran Azərbaycanında milli hökumətin həyata keçirmiş olduğunu siyasi, iqtisadi və mədəni tədbirlərden geniş bəhs olunmasa da, hər halda, ümumi formada olsa da, burada siyasi, iqtisadi və mədəni tədbirlər hə-

yata keçirildiyi, bu inqilabin təsiri bütünlükdə əks-səda tapdıgı göstərilmişdi. Daha sonra müəlliflər, bu dövrde milli-azadlıq və fəhlə hərəkatının S.C.Pişəvəri, M.Qazi və R.Rusta kimi siyasi liderləri yetişərək bütün ölkədə kütlələrin hörmətini qazanmış olduqlarını yazmışdır. Əsərdə Güney Azərbaycanda milli-azadlıq hərəkatının möğlülərini səbəbini İran hökumətinə ABŞ-in köməyi ilə əlaqələndirilmişdir. Əsərdə qeyd olunurdu ki, ABŞ-in bilavasitə köməyinə arxalanaraq, İran hökuməti 1946-ci ilin dekabr ayında bütün ölkədə demokratik və azadlıq hərəkatının ön cəbhəsinə çevrilmiş İran Azərbaycanına qoşun yeritdi, buradakı demokratik qüvvələrə qarşı qırın başlandı. Buradan göründüyü kimi, Z.Z.Abdullayevlə N.M.Aqasının birgə yazmış olduğu əsərdə Güney Azərbaycanda milli-azadlıq hərəkatının bölgəsini ABŞ-in İran hökumətinə etdiyi köməyi ön plana çəkilmiş, SSRİ-nin adı isə çəkilməmişdir. Yalnız əsərin 159-cu səhifəsində müəlliflər yazırılar ki, ikinci dünya müharibəsi keçirildi.

bəsindən sonrakı ilk illərdə, xüsusən 1946-ci ildə İranda milli-azadlıq, demokratik və fəhlə hərəkatları boğuldugdan sonra daxili irticə ilə imperialistlər arasında qüvvətlenmiş ittafaq şəraitində Sovet-İran əlaqələri xeyli məhdudlaşmışdı. Yuxarıda qeyd olunduğu kimi, sovet dönməндə yaşayın və sərt ideoloji sistemin qayda-qanunlarından kənara çıxa bilmeyən tarixçilərdən bundan artığını gözləmək mümkünsüzdür. Tarixi sənədlərdən isə məlumdur ki, Sovet dövləti əvvəlcə Güney Azərbaycandakı milli-azadlıq hərəkatına kömək etmiş sonra isə kənara çəkilmişdir (Güney Azərbaycan Milli Hökumətinin süqut etməsinin səbəblərindən biri kimi bu amil əsasdır).

Müasir dövrde İranda Azərbaycan türklərinin milli-azadlıq hərəkatı ilə bağlı ardıcıl məqalə və kitablar yazar, həmin dövrün hadisələrinin canlı şahidi olmuş Əkrəm Rehimlinin (Bije) adı olmasına əsərdə Güney Azərbaycanda milli-azadlıq hərəkatının bölgəsini olaraq qeyd olunmalıdır. Ə.Rəhimli "Mübarizə burulğanlarında keçən ömrə-Seyid Cəfər Pişəvəri" adlı monoqrafiyasında S.C.Pişəvərinin həyatı və ictimai-siyasi fealiyyətindən bəhs etməklə yanaşı, araşdırılan problemin bir çox məqamlarına aydınlıq getirilməsinə yardımçı olur.

Ümumiyyətlə, S.C.Pişəvərinin həyat və mübarizəsini dərindən öyrənmədən "21 Azər" hərəkatının əsas qayəsinə aydınlıq gətirmək çox çətindir. S.C.Pişəvərinin həyat və mübarizəsinin öyrənilməsi, elə "21 Azər" hərəkatının öyrənilməsi deməkdir. Neçə deyərlər, 1941-1946-ci illərin milli-azadlıq hərəkatı S.C.Pişəvəri ilə birgə doğulmuş və birgə də süqut etmişdir.

Yuxarıda adı çəkilən əsərdə Ə.Rəhimli haqlı olaraq yazar ki, pəhləvilərin "... milli zülmü böyük tarixa və zəngin keçmişə malik olan bir xalqın - Azə-

baycan türklərinin bir millət kimi "əridilməsi" cəhdini bu ərazidə yaşayanların mövcud rejim əleyhinə ve onun yerlərdəki dövlət strukturlarına qarşı nifret və barışmaz əhvali-ruhiyə yaratmışdır. Buna göə də müttəfiq qoşunlarının İran ərazisinə keçməsi ilə siyasi ab-havada qismən yumuşaqlığın əmələ gəlməsindən istifadə edən Azərbaycandakı milli qüvvələr dircəlməyə və açıq mübarizə meydانına atılmağa imkan tapırlar".

Bəzi tarixçilər yazar ki, "21 Azər" hərəkatını yaradan SSRİ dövləti olmuşdur. Bunu deyən və yazanlar əslində mühüm bir məsələni yaddan çıxardırlar ki, əger millətin iradesi və onun qabaqcıl ziyanları olmasayı, həmin ziyanlılar Vətənin milli-azadlıq mübarizəsinin önündə getməsəydi, əcəbe görəsən SSRİ və ya hansısa başqa bir dövlət Güney Azərbaycanda hansı qüvvəyə arxalanacaqdır. Ə.Rəhimli "21 Azər" i milli zəmin üzərində yaranlığını və XX əsrin əvvəlində baş vermiş xalq hərəkatlarının daha geniş, daha əhatəli, daha kəskin davamı kimi qiymətləndirir. "21 Azər" hərəkatını yaradan səbəblər qısa deyilsə, bunlardır: "Pəhləvilər rejiminin Azərbaycan türklərinə qarşı etdiyi zülm, ayrı-seçkilik siyaseti, Azərbaycan sərvətlərinin və gəlirinin böyük bir hissəsinin Tehrana aparılması, Azərbaycandakı ağır,



dözülməz sosial-iqtisadi vəziyyət və siyasi-mədəni durum". Bununla belə, etiraf olunmalıdır ki, Sovet dövləti özünün siyasi və iqtisadi mənafeyi naminə Güneydəki milli-azadlıq hərəkatının genişlənməsinə və silah-sursat, maddi yardım və s. ilə təmin olunmasına köməklik etmişdir. Bu faktın danılması tarix həqiqətlərin saxtalaşdırılması demək olardı. Digər bir tarixçi Xaqani Balayev "Cənubi Azərbaycanda demokratik hərəkatın (1941-1946-ci illər) möglubiyyəti: siyasi və geosiyasi səbəblər" adlı əsərində güneydəki inqilabi hadisələri geniş şərh edir.

Müəllif,

Cənubi Azərbaycandakı hərəkat Sovet İttifaqının yardımını ilə başlayıb və onun tərəfindən himayə olunsa da, bunun üçün əsaslı sosial-iqtisadi və siyasi şəraitin olduğunu göstərir.

M.M.Çəsməzərin "S.C.Pişəvərinin Azərbaycan demokrat partiyasının və Azərbaycan milli hökumətinin yaranması uğrunda mübarizədə rolü"ndan bəhs edən məqaləsində 1941-1945-ci illər inqilabının əsas səbəblərini: 1. İranın siyasi-iqtisadi həyatında şahlıq rejimi; 2. irticəçi və imperialist-pərəst hakimiyyətin siyaseti; 3. hakim dairələrin milli zülmü; 4. Şahlıq rejiminin mövcud irticəçi quruluşu saxlamaq və möhkəmləndirmək məqsədilə azadlıq və demokratik hərəkatı boğmağa cəhd göstərməsi; 5. "Iranın fəhlə sinifindən, kəndlilərdən, sənetkarlardan və azadxah ziyanlılarından və onlara mənsub İran xalq partiyasından, İran fəhlə və zəhmətkeşlər həmkarlar ittifaqında və İran Azadlıq cəbhəsindən ibarət olan demokratik qüvvələri ölkədə həqiqi demokratik rejim qurulması və ictimai azadlıqlar uğrunda, diktatorluq, istibdad rejimi və imperializm əleyhinə mübarizə" etmələrində görmüşdür.

(ardı növbəti sayımızda)

Vaqif Abışov,  
AMEA A.A.Bakı  
xanov adına Tarix  
Institutu tarix üzrə  
fəlsəfə doktoru,  
dosent



AZƏRBAYCAN RESPUBLİKASININ  
PREZİDENTİ YANINDA KÜTLƏVİ  
İNFORMASIYA VASİTƏLƏRİNİN İNKİŞAFINA  
DÖVLƏT DƏSTƏYİ FONDUNUN  
MALİYYƏ DƏSTƏYİ İLƏ DƏRC OLUNUR

